

XOCALI KÖMƏK GÖZLƏYİRDİ...

(Əvvəli ötən saylarımda)

- Səninlə bir balaca gizli söhbətim olacaq.

Gizir heç bir tərəddüd etmədən dedi:

- Buyurun, sizi dinleyirəm.

Nəsimi Quliyev vəziyyəti tam təfərrütü ilə gizlə danişdi. O, Nəsimini dirlədikdən sonra dedi:

- Bu hərbi hissə Zaqqafqaziya Hərbi Dairəsində ən böyük və ən möhkəm qorunan hərbi hissələrdən biridir.

Nəsimi oğlana dedi ki, o, burada xidmət edən uşaqları bir yerə toplasın, onlarla söhbət aparmaq istəyir. Gizir dedi ki, burada bir kapitan rütbəli naxçıvanlı oğlan var. O, arxa cəbhənin, polk komandirinin müaviniidir. Nəsimi həmin kapitanla necə görüşmək olduğunu soruşdu. Gizir cavabında bildirdi ki, bura gələndə gecə gələsin, gündüz gəlməsin. Çünkü hərbi hissə möhkəm nezəret altındadır. Nəsimi gördük ki, həqiqətən də gündüzələr iki BMP və iki tank hərbi hissənin ətrafında dolanırdı.

Nəsimi Quliyev evə gedib, bir de axşam yenidən Qobuya qayıtdı. Həmin gecə o, 4 proporsik və bir kapitanla görüşdü. Nəsimi özünü saxlaya bilməyib dedi:

- Qeyrətiniz olsun, mən Xocalıdan buraya silah-sursat aparmağa gəlmisəm. Amma silah tapılmasında mən kimsə kömək etmək istemir.

Başqalarına nisbətən söhbət zamanı özünü qorxmaz oğlan kimi göstərən Firudin adlı proporsik Nəsimiyə dedi:

- Nəsimi, komandirləri ancaq bu kapitan ələ ala bilər. Qaldı silahları çıxartmağa, bunun üzərində işləmək lazımdır.

Nəsimi soruşdu:

- Uşaqlar, biz buradan nə çıxara bilərik? Digər tərəfdən də, qabaqcadan xəbərdarlıq edirəm. İçərinizde xəyanətkar varsa, bu başdan desin, biz də işimizi biliq. Mən heç, ələ keçəsim, özümü bəsiləhəl öldürəcəyəm, - deyə həmişə üstündə gəzdirdiyi iki tapançını onlara göstərdi.

Millətin, xalqın ümumi mənafeyi üçün oradakı uşaqların hamısı bu işə qol qoydular. Nəsimi bu hərbi hissədən əvvəlcə üç top çıxarması qərara almışdı. Buna görə anbarı arxa tərəfdən yarmaq lazımdı. Təbiidir ki, anbarı yaran zaman səs olacaqdı. Bunun üçün həmin gecə gözətçi tanış adam olmalı idi. Sonra da həmin gecə Qobunun işığı söndürüləməlidir. Bu zaman hərbi hissənin generatoru işə düşəcəkdi. Uşaqların dediyine görə, həmin generatorun səsi düz Lökbata na qədər gedir. Bütün Qobu bu generatorun səsinə qərə olur. Generatorun bu səsindən istifadə edib anbarlara girmək mümkün olacaqdı. Proporsiklər dedilər ki, oradakı topların tekerləri açılıb, onları bağlamaq lazımdır. Sonra topları çəkib bayraq çıxarmaq üçün 3 ədəd ağır maşın lazımdır. Nəsimi uşaqlara dedi ki, Qobunun işığını söndürmək və maşınları gətirmək onun işi olacaq.

Ertəsi gün Nəsimi yenidən Rüfət Ağayevin yanına gəldi. Mərə dedi ki, o, Qobudan bir az mərmi çıxarmaq istəyir. Buna görə ona bir az kömək lazımdır. Rüfət Ağayev dedi ki, ona necə kömək lazımdır. Nəsimi dedi ki, ona Abşeron rayon İcra Hakimiyyətinin, bir de rayon Polis İdarəsinin köməyi lazımdır.

Bir de Bineqədi rayon İcra Hakimiyyətinə tapşırılsın ki, Dərnəgündə yerleşən yalnız KamAZ maşınlarından ibaret qarajdan sürücüləriyle bərabər 3 KamAZ-ı ona versin. Rüfət Ağayev Nəsimiyə bildirdi ki, dediklərinin hamisini yerinə yetirəcək.

Axşam olanda Nəsimi 3 KamAZ-la Qobuya getdi. Uşaqlar orada onu gözləyirdilər. Onlardan biri - proporsik əməliyyatda iştirak etməkdən imtina etdi. O, dedi ki, onun yanında satqınlar var və onu dərhal ələ vere bilərlər. Sonra bildirdi ki, anbarın ümumi qapısı gözətçi menteqəsinə baxır. Topların qapıdan çıxarılması mümkün olmayıcaq. Uşaqlardan biri dedi ki, eger bu işə girişmişkə, niyə "Qrad"lardan çıxarmayaq? Nəsimiyə də ələ bu lazım idi. Uşaqlar "Qrad"ın layihəsini birləşdirdi. Proporsik dedi ki, anbarda yerleşən 50 ədəd BM-21-in hamisi kalotkaların üstündədir və üç-üç boksarda qoyulub. Onların heç

bi hissənin generatoru işə düşdü və səsi alemlə götürdü. Nəsimi düz bir saat gözledi və sonra hamiya "evlərinizə dağlışın!" komandası verdi. Əməliyyat üzvlərinin çoxusu bu komandaya təəccübəldi. Amma Nəsimi buunu ona görə etdi ki, görsün bu işdə xəyanət var, ya yox. Həmin vaxt generator işləyə-işləyə anbarın ətrafında hərbi texnika hərəket edirdi. deməli, eməliyyat barede sizmə vardi. Amma bir saat ərzində heç bir hərbi texnika hərəket etmədi. Anbarı gecə-gündüzük iki BMP və iki T-72 tankı müdafiə edirdi.

Nəsimi geri qayğıdan sonra zəng edib dedi ki, işığı yandırınsın. Aradan bir neçə gün keçdi. 1992-ci il fevralın 12-də gecə Nəsimi əməliyyatda iştirak edəcək cavanlarla birləşdirdi. Qobuya gəldi. Nəsiminin planına əsasən ilk növbədə gözətçilər zərərsizləşdirilməli, sonra işıq söndürülməli idi. Gözətçi postuna yaxınlaşmaq üçün Nəsimi buradakı proporsiklərin birindən istifadə etdi. O, he-



birində akkumulyator yoxdur. Hər maşına bir cüt akkumulyator və yanacaq çənlərinə sal-yarka tökmək lazımdır. Eyni zamanda onların işəsi cihazları da başqa anbardadır.

Nəsimi düşündü ki, ona 6 ədəd güclü akkumulyator gerək olacaq. Nəsimi anbardan 3 ədəd BM-21 çıxartmağı qərara almışdı. Buna görə də o, bir neçə gün BM-21 layihəsi üzərində işlədi.

Arif Salahov Nəsimiyə kömək məqsədilə Şix qəsəbəsindəki hərbi hissədən dənə iki nəfər cəsur əsgər vermişdi. Bundan başqa, 3 "Zil" maşının idarə edən 3 sürücü, Qobudakı cavanlar və birde Nəsiminin qaynı Oruc Məmmədov "Qobu" əməliyyatını həyata keçirməyə hazır idilər. Qabaqcadan Nəsimi Bineqədi rayon İcra Hakimiyyətinin başçısı ile səhbət etmişdi ki, zavodda 3 ədəd maşın gizlətmək üçün yer hazırlasınlar. Amma onlara 3 ədəd BM-21 barede heç nə deyilməmişdi. Hər şay plan üzrə gedirdi...

Nəsimi yanğınsöndürme idarəsindən bir neçə ratsiya ala bilmədi. Onları cavanlara verdi. Çünkü əməliyyat zamanı bir-biri ilə əlaqədən ratsiya vasitəsile həyata keçiriləcəkdi. Çünkü KamAZ-lar əvvəlcən ora gələ bilərdi. Ona görə də onlar bir az Qobudan kənardı gizlənib Nəsimidən siqnal gözləməli idi. Əməliyyat planı tam hazır idi. Həmin gecə saat 24:00-da Abşeron rayon İcra Hakimiyyətinin göstərişi ilə Qobunun işığı söndürüldü. Onu da qeyd edək ki, işıq 3 saat müdətində söndürülməli idi. İşıq sönen kimi hə-

min proporsiklə birlikdə bir-bir gözətçi postuna yaxınlaşır və gözətçi də "stoy, kto idiot?" soruşur. Proporsik də "eta ya", - deyə cavab verir. Nəsimi də yavaşcadan mühafizəçiyə yaxınlaşır, cəld əl atıb avtomati onun əlindən alır və deyir: "Sinoq, spokyno, idadi sadis na maşine". Beləcə, Nəsimi 7 postun mühafizəçisinin avtomatını əlindən alaraq onları özünün "UAZ" maşınınına mindirdi. Onların üstündə Arif Salahovun Şix hərbi hissəsindən verdiyi əlinde avtomat olan iki əsgər dayanmışdır. Nəsimi girov götürülmüş mühafizəçilərə dedi ki, eger sakit otursalar, əməliyyat başa çatandan sonra onları evlərinə buraxacaq. İşıqlar söndürüldü, hərbi hissənin generatoru işə düşdü. Generatorun səsindən istifadə edərək arxa qapıdan boksalar açıldı və "ZIL" maşını ilə boksadakı 3 BM-21-i bir-bir çəkib anbardan çıxardılar. Sonra dərhal akkumulyatorlar maşınlara bağlandı və maşınlar işə salındı. Nəsimi onlara Bineqədiye, B.Serdarov zavoduna hansı marsrutla gedəcəklərini qabaqcadan başa salmışdır. Sonra Nəsimi başqa anbarda yerleşən BM-21-lərin cihazlarını götürdü. Çünkü bu cihazlar olmadan qurğunu işə salmaq mümkün deyildi. Daha sonra 4 KamAZ maşınlarına BM-21-in mərmiləri ni yeklədilər və dərhal hərbi hissəni terk etdilər. Nəsiminin eyleşdiyi maşın Lökbata dairesinə çatanda hərbi hissədən həyəcanlı siqnalı eşidildi. Demək, növbə dəyişmişdi...

Nəsimigil hərbi maşınları zavodda yerbəyər edəndə artıq səhər saat 5:00 idi. Nəsimi

hərbi hissədən girov götürdüyü 7 əsgəri Bineqədi rayon Polis şöbəsinə getirib tehvıl verdi. O, əsgərlərlə bərabər onların avtomatlarını da polise tehvıl verdi. Şöbədə soruşturular ki, onları neyləyəcəklər? Nəsimi də cavabında: "Daha orası siz bilərsiniz. İsteyirsiniz həbs edin, isteyirsiniz buraxın. Bundan sonrası sizləkdir" - dedi.

Yuxusluq Nəsiminin gözünü çıxardı. O, birbaş evə gəldi və paltarlı halda çarpayıya uzanıb yatdı.

Şehər açıclar-açılmaz Arif Salahovun sürücüsü Nəsiminin evinə gəldi və Arif mülliimin onu təcili yanına çağırıldığı bildirdi. Onu da qeyd edək ki, Nəsimi "Qobu" əməliyyatda iştirak edəcək cavanlarla birləşdirdi. Arif Salahova və Rüfət Ağayevə ətraflı məlumat verməmişdi. Yeni həmin hərbi hissədən 3 BM-21-in çıxarılması barede onlara deməmişdi. Onlara oradan ancaq top mərmiləri çıxaracaqı barede söylemişdi.

Nəsimi həmin maşınla birbaş Arif Salahovun yanına gəldi. O, Nəsimini görən kimi:

- Nəsimi, sən nə etmişsin?! Bilirsən, Gürçüstanın Zaqqafqaziya Hərbi Dairəsinin komandanı Bakıya gəlib? Hazırda onlar Ayaz Mütəllibovun yanındadırlar. Sən bize demişdin ki, oradan ancaq mərmi çıxaracaqsan. İndi ələm qarışib bir-birinə. Bunun altında nece çıxacaq? Bizi çağırıblar, gedək, görək nə deyirlər, - dedi.

Nəsimi Quliyev, Arif Salahov və Rüfət Ağayev Prezident Aparatına geldilər. Onları dördüncü mərتبədə oturtdular, yanlarında da əli avtomatlı iki mühafizəçi. Prezidentin yanında generallar səhət apardılar. Onlardan sonra prezident Nəsimigili qəbul etdi. Ayaz Mütəllibov üzünü Arif Salahova tutub sorudu:

- Bu nə işdi qaynatmışınız? Bu nə olan şeydir?

Arif Salahov dedi:

- Cənab Prezident, bu işi Rüfət Ağayev bilir.

Rüfət Ağayev dedi:

- Cənab Prezident, bu yolda Xocalıdan gelib, orada vəziyyət gərgindir. Gedib, özü bu işi təkbaşına görüb. İndi bunu tutmalıdır.

Ayaz Mütəllibov başını yırğaladı və dedi:

- Onları danışığından məlum oldu ki, siz bu maşınları Bakıdan çıxara bilməyəcəksiniz. Yaxşı, siz gedin, bir şey fikirləşirik.

Rüfət Ağayev prezidentin yanında qaldı, Nəsimi Quliyev və Arif Salahov bayırına çıxdılar. Sonra Rüfət Ağayev də çıxdı və dedi:

- Gedin, hələ gözləyin. Bizi dənənən heç bir hərəkət etməyin.

Fevralın 17-na qeder Nəsimi heç bir hərəkət etmedi. Çünkü Bakının bütün giriş və çıxışları ciddi nəzarət altında idi. Şəhərin üzərində də vertolyotlar dayanmadan dövrə vururdular. Sonra Nəsimi öyrəndi ki, B.Serdarov zavodunun yanındaki hərbi hissədə onlara lazımlı olan mərmilər də var. Gecəyən Nəsimi yoldaşları ilə həmin hərbi hissəyə hücum etdi. O, hərbi hissənin əsgərlərinə atəş açmamaq barede göstəriş verdi və onlara danışığları yolu ilə, ölçüsüz-qadasız oradan 3 KamAZ maşın və mərmiləri çıxardılar. Həmin KamAZ-lardan 4-nü Nəsimi Milli Orduya verdi. Artıq hər şey hazır idi, Ağdam yola düşmək olardı.

Fevralın 17-na qeder Nəsimi heç bir hərəkət etmedi. Çünkü Bakının bütün giriş və çıxışları ciddi nəzarət altında idi. Şəhərin üzərində də vertolyotlar dayanmadan dövrə vururdular. Sonra Nəsimi öyrəndi ki, B.Serdarov zavodunun yanındaki hərbi hissədə onlara lazımlı olan mərmilər də var. Gecəyən Nəsimi yoldaşları ilə həmin hərbi hissəyə hücum etdi. O, hərbi hissənin əsgərlərinə atəş açmamaq barede göstəriş verdi və onlara danışığları yolu ilə, ölçüsüz-qadasız oradan 3 KamAZ maşın və mərmiləri çıxardılar. Həmin KamAZ-lardan 4-nü Nəsimi Milli Orduya verdi. Artıq hər şey hazır idi, Ağdam yola düşmək olardı.

Fevralın 17-də gecə Nəsimi Ağdamaya yola düşmək haqqında əmri verdi. Kalonda 3 BM-21, 3 KamAZ maşını, 2 "Ural" maşını və minə qədər mərmi olmaqla Ağdamaya yola düşdüler. Səhər tezden onlar Ağdamaya çatdılar. Dərhal Nəsimiye dedilər ki, "Qrad"ın biri təcili Şuşaya göndəriləmelidir. Yuxarıdan belə göstəriş verilib. Nəsimi də BM-21-in birini onlara verdi.

Ertəsi gün Ağdamda əməliyyat planı hazırlanırdı. Həmin əməliyyat planında Şirin Mirzəyev, Fəhmin Hacıyev, Allahverdi Bağırov, Fred Asif (Asif Məhərrəmov), Qatır Məmməd (Yaqub Rzayev), Faiq Baxşəliyev (OMON) iştirak edirdilər.

Həmin vaxt Xocalı ilə əlaqə artıq tamamilə kəsilmişdi. Xocalıya vertolyot son dəfə fevralın 13-də uçmuşdu...

Əməliyyat planına əsasən Nəsimi Quliyev iki "Qrad" raketi ilə Əsgəranı və onun sağ-solunda yerləşən kəndləri atəş tutmalı, sonra canlı qüvvə və hərbi texnika Xocalı yolunu açmaq üçün hücuma keçməli idi. Mənə verilən məlumatda görə, o zaman Ağdamda təxminən 2000-2500-ə yaxın özünü müdafiə qüvvələri və 70-ə yaxın hərbi texnika - BRDM və T-72 tankları vardi.

Bu əməliyyat barədə artıq Nəsimi Quliyev Xocalıya məlumat vermişdi. Nəsimi iki BM-21-le Əsgəranı və onun kəndlərini atəş tutdu. Plan da belə idi ki, "Qrad" rakətləri susan kimi, canlı qüvvə və hərbi texnika hücumaya keçməli idi. Mənə verilən məlumatda görə, o zaman Ağdamda təxminən 2000-2500-ə yaxın özünü müdafiə qüvvələri və 70-ə yaxın hərbi texnika - BRDM və T-72 tankları vardi.

Bu əməliyyat barədə artıq Nəsimi Quliyev Xocalıya məlumat vermişdi. Nəsimi iki BM-21-le Əsgəranı və onun kəndlərini atəş tutdu. Plan da belə idi ki, "Qrad" rakətləri susan kimi, canlı qüvvə və hərbi texnika hücumaya keçməli idi. Mənə verilən məlumatda görə, o zaman Ağdamda təxminən 2000-2500-ə yaxın özünü müdafiə qüvvələri və 70-ə yaxın hərbi texnika - BRDM və T-72 tankları vardi.

Fevralın 23-ne kimi Nəsiminin dəstəsi "Qrad" rakətlər Əsgəranı, Xanabədi, Naxçıvanı, Həsənabədi, Ketiyi və digər kəndləri fasiləsiz olaraq atəş tutdu. Hər gün Xocalı yolunu açmaq üçün döyüş planı hazırlanırdı, ancaq bu plan kimlər tərəfindən son anda pozulurdu. Həmin döyüş planına əsasən Şirin Mirzəyevin dəstəsi Ferrux kəndi istiqamətində, Qatır Məmmədin dəstəsi Xanabad istiqamətində, Allahverdi Bağırov və Fred Asif dəstəsi isə Əsgəran istiqamətində hücuma keçməliydi. Amma nədənənə hücum olmurdı. Bu, inди qədər de sərrələr qalırdı.

Fevralın 25-ne kimi Tuğ, Xocavənd, Malibəyli, Quşçular, Qaradağlı, Kərkicahan, Cəmilli, Qarabağlı, Meşəli artıq rus hərbi birleşmələrinin köməyi ilə ermənilər tərəfindən işgal olmuşdu.

Xocalı dörd bir tərəfdən düşmən əhatəsinə yalnız və köməksiz qalmışdı. Xocalının ümidi baxışları Ağdamda dikiilmişdi. Bu şəhər ancaq umduğu yerdən, Ağdamdan ona kömək gələcəyini gözleyirdi. Ağdam isə Xocalıya kömək əlini uzatmaq barədə nədənəsusdurdu...

Camal ZEYNALOĞLU

Düzəliş: Məqalənin 1-ci hissəsinin 5-ci abzasında kiçik xəṭaya yol verilmişdir. Bu-na görə həm oxucuların, həm də adı çəkilən şəxsən özür istəyirik. Əslində həmin abzas belə oxunmalıdır:

"1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Parlamenti Milli Ordunun yaradılması barədə qanun qəbul etdi. O zaman Bakının Şəbəyəl rayonunun Şix qəsəbəsində 701 sayılı hərbi hissə yaradıldı. Həmin hərbi hissənin briqada komandırı BDU-nun hərbi hazırlıq kafedrasının müdürü Zaur Rzayev idi. Həmin hissədə Cəbhənin qərargahı da yaradılmışdı. Həmin vaxt Cəbhə komandırı Dadaş Rzayev, qərargahının rəisi isə polkovnik Arif Salahov idi".